

"Uzaqlaşan yaxınlar" haqqında oxucu düşüncələri

Onun imzası dövrün mətbuatında özünü çıxdan tanıdırıb və mən də bu imza sahibini bir oxucu kimi izleyənlərdən olmuşam. Hətta onun yaradıcılığı barəsində yaxılar bir çox məqalələr də elə "Ədalət" qəzetində işiq üzü görüb. Bunu ona görə xatırladırıb ki, oxucu barəsində söz açdığını kitabın müəllifi ilə tanışlığımın təsadüf olmadığını bilsin. Və burda onu da mütləq əlavə etməliyəm ki, şair Qədiməli Əhmədin doğmaları ilə də mənim öncədən yolum kəsişib, hətta onlardan biri ilə tələbə yoldaşı olmuşam. Nizami Göydərəlinin imzası hələ bizim tələbəlik illərimizdən ədəbi camiəyə bəlli olubdur.

Yaxın günlərin söhbətidi. Məhz Nizamının doğum günü ilə bağlı bir araya gələndə Qədiməli Əhməd ilə də üzbeüz görüşdük. Həmin görünüşün digər xatirələri arasında "Uzaqlaşan yaxınlar" kitabının özəl yeri var. Mən o kitabı gözdən keçirdikcə təbii ki, tanış şeirlərlə də qarşılaşdım. Həmin şeirlər mətbuatda, xüsusiylə elektron mediada önmə çıxmışdı. Ona görə də kitabı köhnə tanış kimi qarşıladım. Və bildim ki, bu kitab müəllifin dediyi kimi "Son dayanacaq deyil...".


*Yenə gəldim, əllərimi istisilə
göy üzünün soyuğunu duya-duya.
Hələ də
xəyallar quş qanadları kimi
çırpır divarlarına göyü.*

Doğurdan da, poetik mənzərədir. Göy üzünün soyuğunu göy üzüne yaxın olanlar, ona baş vuranlar daha yaxşı bilirlər. Və o göy üzünün dərinliyində də xəyallar həqiqətən quş qanadına bənzəyir. Səni hər tərəfə, hər istiqamətə yönəldir. Onda ilk ağlıma gələn bu olur ki, səni yerdən göyə qanadlandıran o ilahi istək, o ilahi güc ilham adlanır. Vergili istedad deyilir ona. Və sən də o istedadıa güvənərək oxucuya deyirsən ki:

*Hər gecə hərfləri
düyündəm uc-ucu,
sözlərdən körpü tikdim,
unudulmadı yollar.*

*Uçulan divarlara
sevgidən hörgü hördüm
ev qurdum
oda tikdim,
açıqdı dost üzünə.*

*Bu yağılı gecəni
oxudum dua kimi,*



*əllərimə toxundu
bir cüt sevda mələyi...*

Bax elə yaranmış bu bədii mənzərədə oxucu olaraq yaşıananları dəha tez görmək mümkündü.

Yaşanan isə təbii ki, həmin o istedadın, həmin o ilhamın sözə çeviridiyi.

Bu məqamda isə Qədiməli Əhməd iç dünyasındaki mənzərəni istedadını ilhamının ixtiyarına veribdi.

Ona görə də göy üzünün divarları da bir cüt sevda mələyi də onunla birbaşa temasadı.

Şair onlara danışır, onların dediklərini də qələmin ixtiyarına bura-xır. Sonuncu da kağız üzərində sözün şəklini çekir...

Bax, mənim Qədiməli Əhmədin kitabı ilə ilk təmsəda oxuduğum şeirlərdən çıxardığım ilk nəticə məhz bu oldu. Gördüm ki, şair özü-nün poetik gücündən yararlanmayı bacarıır.

Hətta onu mükemmel fikirə də çəvirməkdə büdrəmir. Ona görə də oxucuya deyir ki:

*Sözlə vurmayıñ heç kəsi,
söz ən ağır silahdı.
Söz hər şeydən irəli,
ondan öncə Allahdı...*

Təbii ki, şairlər, ümumiyyətlə söz adamları daha çox öz duyularını misralayır, fikrə çevirir və onu oxucu ixtiyarına verir. Bu məqamda səmimi olmaq, yaşıananı yazmaq, oxucunun diqqətini çəkmək fırsatını müəllifin qarşısına çıxarır.

Bunu bacaran müəllif oxucusunu da öz komandasına, öz çevrəsinə çevirmiş olur. Mən Qədiməli Əhmə-

din şeirlərini oxuduqca hiss etdim ki, şairin bu məsələdə qorxacaq yeri yoxdur. Yəni o öz oxucusunu artıq tapıbdı. Ona görə də o qətiyyətlə deyir:

*Balaca şam kimi yanar ürəyin,
işiğa yiğışar xatırələrin.
Kölgətək izinə düşər qaranlıq,
baxarsan,
uzaqlar da görünməz,
yaxınlar da sənin olmaz...
Yollar da qayıtmaz...*

Mən də bu yığcam şeirin təsir dairəsində kitabla bağlı ilk təessüratımın xoş ovqatını yaşayıram. Baxmayaraq ki, üstümə düşən sözün işığı özü-özlüyündə ürəyimi də özünə bükür. Deməli, fikirlər öz səmimiyyəti ilə məni də oxucusuna çevirir. Elə bir oxucu olaraq da Qədiməli Əhmədin 65 yaşıının hədiyyəsi olan bu kitaba "Xoş gel-din" deyirəm. Kitabla bağlı oxucularına arzum budur ki, təqdim etdiyim imzani arayib-axtarmağa dəyər. Qədiməli Əhmədə isə uğurlar dilayırem.

Əbülfət MƏDƏTOĞLU